

Təhsildə yeni çağırışlar

Oktyabrın 1-i Azərbaycanın təhsil tarixində çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, həmin gün keçirilən Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu təhsil nazirinin və o cümlədən dünya şöhrətli spikerlərin çağırışları, əhatəliliyi, iştirakçı sayı, mötəbərliyi, gündəmə çıxardığı məsələlərin aktuallığı baxımından çox yüksək qiymətləndirilə bilər.

Post-konflikt dövründə yeni imkanlar yarandı

Forumda açılış nitqi ilə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara və spikerlərə təşəkkür edib, forumda müzakirə ediləcək məsələlərin Azərbaycan təhsilinə böyük töhfə olacağını vurğulayıb. Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbriki çatdıran təhsil naziri fərqli ideyaların paylaşılmasının vacibliyinə toxunub.

Azərbaycanda təhsil prosesinin yeni reallıqlarla üzləşdiyini qeyd edən Emin Əmrullayev post-konflikt dövründə yeni imkanların yarandığını, indiki nəslin yaxşı təhsillə təmin olunması üçün imkanların genişləndiyini bildirib. Nazir eyni zamanda COVID-19 pandemiyasının təhsil prosesinə təsirlərindən də söz açıb. Yeni texnologiyalardan istifadəni müsbət hal kimi qiymətləndirib.

Təhsil naziri gələcək çağırışlardan danışıqda erkən uşaq inkişafı, təhsilin məzmunu, qara qızılın insan kapitalına çevrilməsi, tələbələrə sosial-emosional vəziyyəti, öyrənmənin nailiyyətləri və rifah məsələlərini xüsusi qeyd edib.

Emin Əmrullayev son 30 ildə Azərbaycanın bir ölkə olaraq keçdiyi müxtəlif mərhələlərin təhsilə də təsirsiz ötürmədiyini bildirib. Nazir dünya miqyaslı spikerlərə erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə məlumat verib.

Daha sonra Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa Realni məktəbinin fonu qarşısından iştirakçıları salamlayan T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru Cəfər Mənsimi beynəlxalq forumun məqsədi və vəzifələri barədə məlumat verib. Bildirilib ki, Beynəlxalq Müəllimlər Günüə həsr olunan forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

Azərbaycan xalqının təşəbbüsünü alqışlayırıq

Forumun dünya miqyaslı spikerlərindən Norsvest Universitetinin fəxri professoru, tədqiqatçı, yazıçı və bestseller müəllifi, dünyada “müasir marketinqin atası” kimi tanınan Filip Kotler ilk dəfə olaraq Azərbaycan auditoriyasına qarşısında çıxış edib.

Dünyanı daha yaxşı bir yerə çevirmək üçün Azərbaycan xalqının təşəbbüsünü alqışladığını dilə gətirən Filip Kotler Azərbaycana xüsusi sevgisinin olduğunu bildirib. Təhsil naziri Emin Əmrullayevin çıxışının çox həyəcanverici olduğunu vurğulayıb.

Dünya şöhrətli professor “Təhsilin inkişafında əsas məqamlar” barədə danışıqda müxtəlif öyrənmə üsullarına toxunub və bildirdi ki, təcrübə, təbii vasitə ilə daha yaxşı mənimsəmə mümkündür. İnformasiyanın bol olduğu bir dövrdə şagirdlər fərdi öyrənmək üçün yaxşı şərait yaratmaq, onları müstəqil tanımaq və şəxsi yanaşma önəmlidir. Lövhə qarşısında dərsməyin kifayət etmədiyini bildiren professor əlavə edib ki, şagirdlərin fərdi ehtiyaclarının qarşılınması və onlara bələdçilik etmək vacibdir.

Təhsil torpaqdan başlamalıdır

Türkiyədə və İtaliyada bestseller müəllifi, yazıçı, psixoloq Azra Kohen isə davamlı inkişaf və özünükeşf barədə danışıb. Çıxışına “Dünyanı nə qədər tanıyırsınız?” sualı ilə başlayan yazıçı dünyanı başa düşməyin əhəmiyyətini xüsusi vurğulayıb, yaşadığımız dünyanı yaxından tanımaq üçün maraqlı faktları açıqlayıb.

Sənaye inqilabına görə formalaşdırılan təhsil sisteminin bu gün aktuallığını itirdiyini qeyd edən bestseller müəllifi təhsilin torpaqdan başlamasının vacibliyinə diqqət çəkib.



Bildirib ki, ibtidai təhsil Nyutonun nəzəriyyəsinə Kvantın vahid baxışına uyğunlaşdırılaraq yenidən dizayn edilmişdir. Psixoloq düşünür ki, ibtidai sinfin hər mərhələsində şagirdlərə sahmat öyrədilməlidir: birinci sinifdə “Qidalanma nədir, nə işə yararır? Torpaq nədir? Bədən və beyin necə işləyir?” suallarına cavab tapılmalı, elmin tarixi, musiqinin riyaziyyəti və şahmat öyrədilməlidir. İkinci sinifdə isə regenerativ kənd təsərrüfatı, avtotrofiya və heterotrofiya, mikrobiota və biomüxtəliflik, ağılın nə olduğu, insanlığın vahid tarixi, səs və seçilmiş musiqi aləti. Üçüncü sinifdə bitkilər və heyvanlar, biologiya, psixologiya, vahid din, sifir və riyaziyyat, dərin oxu tədris edilmişdir.

Dünyadakı 4 əsas problemi (biomüxtəliflik, məşələlərin məhvi, çirklənmə, qlobal istiləşmə) dilə gətirən tanınmış yazıçı qeyd edib ki, bu problemləri dərk etmədən və həlli yolları haqqında düşünmədən təhsildə lider olmaq mümkün deyil.

Rəqəmsallaşmaya baxışımız gələcəyi müəyyənləşdirir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin Təhsil siyasəti üzrə xüsusi müşaviri, Beynəlxalq Şagird Qiymətləndirilməsi Programının yaradıcısı və direktoru Andreas Şleyxer “Təhsil üçün yeni çağırışlar” təqdimatı ilə çıxış edib.


PISA direktoru Azərbaycanın təhsildə yeni çağırışlarla bağlı atdığı strateji addımların çox tədqirəliyi olduğunu bildirib. O, təhsil naziri Emin Əmrullayevin çıxışına istinad edərək vurğulayıb ki, tarix boyunca Azərbaycan təhsilinin təşəkkül tapdığı yolu nazirin dilə gətirməsi gələcəklə bağlı ciddi dəyişikliklərin olmasına dəlalət edir.

Narahatədiçi məqama toxunan PISA direktoru vurğulayıb ki, İƏİT-ə üzv olan ölkələrin təhsil nəticələrinə baxsaq 9% insan faktı rəydən fərqləndirə bilər. 92% insan isə faktı rəydən ayırmağı bacarmır. Digər tərəfdən Çində savadlılıq artır, Sinqapur yaxşıdan əlaya doğru gedir, Estoniya təhsil nəticələrini yaxşılaşdırır. Portuqaliya təhsili prioritet sahəyə çevirib. Türkiyə, Azərbaycan da təhsildə kütləviyyəni artırır, təhsil nəticələri yüksəlib.

A.Şleyxer onu da qeyd edib ki, texnoloji dəyişikliklər, robotlar, süni intellekt, sosial media, biomühəndislik və bu kimi nailiyyətlər təhsil sisteminin qarşısında bir çağırışdır: “Rəqəmsallaşmaya baxışımız gələcəyi müəyyənləşdirəcək. Təsəvvür edin ki, rəqəmsal platformalar, kiçik şirkətlər bir neçə işçi ilə qlobal təsirə malik olurlar. Deməli, texnologiya yüksək biliyə sahib olanların dostu olacaq. Bu sənəti özündə əks etdirəyən ölkələrin düşməni olacaq. Bir sözlə, istedadlılara sərmayə qoymaq kritik əhəmiyyətə malikdir”.

Natıq onu da deyib ki, təhsil sisteminin gələcək haqqında fikri köhnəlib. Bu da öyrənmələrdə gələcəklə bağlı düzgün fikir formalaşdırır. Bunun üçün şagird keçmişdəki ənənələrlə deyil, gələcək zaman üçün hazırlanmalıdır: “Rəqəmsallaşma əsas vəzifələri dramatik formada dəyişir. Dünya yeni bildiyinizə görə sizi mükafatlandırmayacaq. Nəzərə alın ki, “Google” da hər şeyi bilir. Dünya sizə nəyi edə bildiyinizi, tapdığınız həllə-

Beynəlxalq Müəllimlər Günüə həsr olunan II Beynəlxalq Forumda dünya şöhrətli spikerlər Azərbaycan auditoriyasına qarşısında çıxış ediblər



ri mükafatlandıracaq. Müasir təhsilin məqsədi bilik verməkdən daha çox, yaradıcı yanaşmanı, tənqidi düşüncəni inkişaf etdirməyin yollarını öyrətmək olmalıdır. Gələcəyin məktəbləri şagirdlərin mühakiməsini, tənqidi və yaradıcı düşüncəsini, şəxsi və ictimai fəaliyyətlərini daha səmərəli etmələrinə köməklik göstərməli, onların sintez etmə və problem həll etmə bacarıqlarını inkişaf etdirməlidir. Öyrənmədə iştah, məsuliyyəti özürməyə gətirmək, sosial və emosional bacarıqlar önəmlidir”.

PISA direktoru həmçinin qeyd edib ki, uğurlu təhsilin sirri hər uşağın öyrənmə potensialına güvənməkdir. A.Şleyxer deyib: “Qeyri-müəyyənlik dövründə öyrənmələri dəyişikliyi həyata keçirəcək innovatorlara çevirmək və bu inamı onlara aşılamaq lazımdır. Şagirdləri hər gün yeni formullar özlərtməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və mahiyyətini anlamaq düsturları öz-özünə bələdçilik etməyə sövq etsək, onlar dərindən soyuyacaqlar. Öyrənmələr o fənnin düşüncə tərzini aşılamaq lazımdır. Məsələn, riyaziyyəti götürək. Onlara formullar özlərtməyə yerinə riyazi düşüncə tərzini aşılamaq lazımdır. Tarixçi, kimyaçı kimi düşünmək önəmlidir. Problemin səbəbini və